



Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında

ANLAŞMA MEMORANDUMU

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Macarıstanın Milli İqtisadiyyat Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq),

iKİ ölkə arasında məşgulluq sahəsində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək niyyətlərini ifadə edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bu Anlaşma Memorandumu Tərəflər arasında məşgulluq sahəsində təcrübə və bilik mübadiləsi çərçivəsini müəyyən edir.

Maddə 2

Tərəflər öz səlahiyyətləri çərçivəsində və milli qanunvericiliklərinə uyğun olaraq, aşağıdakı əsas sahələr üzrə birgə təşəbbüsleri həyata keçirməklə əməkdaşlıq edirlər:

1. Əhalinin məşgulluğu sahəsində dövlət siyasetinin həyata keçirilməsi;
2. Əmək bazarının inkişaf etdirilməsi;
3. İşsiz, işaxtaran vətəndaşlar və sosial müdafiəyə xüsusi ehtiyacı olan qrupların məşgulluq imkanlarını genişləndirən aktiv əmək bazarı siyasetlərinin hazırlanması, o cümlədən gənclərin və əlilliyi olan şəxslərin məşgullüğünün artırılması;
4. İşçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, peşə və ixtisas standartlarının hazırlanması və tətbiqi;
5. Əmək bazarının monitorinqi və qiymətləndirməsi sisteminin hazırlanması, əmək bazarı statistikasının təkmilləşdirilməsi;
6. Əmək bazarının digər iştirakçıları ilə əməkdaşlıq;
7. İşsiz və işaxtaran vətəndaşlar üçün əmək bazarının tələbatına uyğun olaraq, peşə hazırlığı və təlim modelləri;
8. Əmək miqrasiyası proseslərinin tənzimlənməsi.

Maddə 3

Tərəflər bu Anlaşma Memorandumunun 2-ci maddəsi ilə müəyyən olunmuş sahələr üzrə əməkdaşlığı aşağıdakı formalarda həyata keçirirlər:

1. Tərəflərin məşgulluq sahəsinə aid olan qanunvericilik və normativ sənədlərin, analitik materialların və elmi tədqiqatların nəticələrinin mübadiləsi;
2. Tərəflərin mütəxəssisləri arasında məsləhətləşmələr;



3. Tərəflərin mütəxəssislərinin ixtisaslarının artırılması və əhalinin məşğulluğu sahəsində təcrübə mübadiləsi məqsədilə bacarıqların artırılmasının və təlim səfərlərinin təşkili;
4. beynəlxalq forumlarda məşğulluq məsələləri ilə bağlı qarşılıqlı əməkdaşlıq və dəstək;
5. beynəlxalq təşkilatların iştirakı ilə məşğulluqla bağlı olan program və layihələrin həyata keçirilməsi;
6. Tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirikləri əməkdaşlığının istənilən digər formaları.

Maddə 4

Bu Anlaşma Memorandumunun həyata keçirilməsi ilə bağlı tələb olunan vəsait hər iki Tərəfin müvafiq il üçün ayrılmış büdcə təxsisatları daxilində və müvafiq qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına ayrılır.

Bu Anlaşma Memorandumu çərçivəsində nümayəndə heyətinin və ekspertlərin səfər xərcləri göndərən Tərəfin hesabına ödənilir.

Maddə 5

Bu Anlaşma Memorandumunun icrasının əlaqələndirilməsi və ona nəzarət üzrə Tərəflərin cavabdeh qurumları aşağıdakılardır:

- a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən - Beynəlxalq əlaqələr şöbəsi;
- b) Macarıstanın Milli İqtisadiyyat Nazirliyi tərəfindən - Əmək bazarı proqramları şöbəsi.

Maddə 6

Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin dövlətlərinin tərəfdar çıxdıqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.

Maddə 7

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

Maddə 8

Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz tərkib hissəsi olan və bu Anlaşma Memorandumunun 9-cu maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən dəyişikliklər edilə bilər.



Maddə 9

Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq prosedurların yerinə yetirilməsi barədə Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə göndərdiyi yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır. Bundan sonra, Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, bu Anlaşma Memorandumu avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.

Bakı şəhərində, “5” mart 2016-cı il tarixində, hər biri Azərbaycan, macar və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.

**Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi
adından**

**Macarıstanın
Milli İqtisadiyyat Nazirliyi
adından**